



Zemfira Məhərrəmli
yazıçı-publisist

Əzəli-əbədi yurd yerimiz Qarabağ Azərbaycan tarixinin dərin qatlılarından üzübəri mədəniyyətin, söz sənətimiz ədəbiyyatın, elmin və maarifin, sənətkarlığın beşiyi olmuşdur. Bəlliidir ki, Qarabağın ədəbi-mədəni keçmişsi, ictimai-siyasi həyatı Pənahəli xanın adı ilə bağlıdır.

Bu ecazkar məkanın zümrüd qasıltacı olan, 1752-ci ildə əsası Pənahəli xan tərefindən qoyulan Şuşa ilk çağlardan elə bu adı daşıyıb, xanın şərifinə Pənahabad adlandırılıb. Şuşa sözünün etimologiyası ilə bağlı mövcud anlayışlar da maraq doğurur. Qədim Roma tarixçisi T.Korneliyə görə, bu, Qafqaz ərazisində yaşamış dondar türk tayfasına məxsus Sosu şəhəridir. Xalq əfsanəsinə görə, havası can melhəmi, büllurtək saf olduğu üçün bu füsunkar şəhərə Şuşa (şüşə) adı verilib. Digər tədqiqatçıların fikrincə isə Şuşa sözü türk dilində mənası "uc", "yüksek", "şiş" məfhumu ilə bağlıdır.

Şuşa XVIII yüzillikdə öz inkişafı, tərəqqisi ilə qonşu dövlətlərin də diqqətini cəlb edən şəhərlərdən idi. Zaman-zaman başı bələlər çəkmiş Qarabağın, Şuşamızın tarixi ilə əlaqədar tədqiqatçılar aparılıb, çoxsayılı əsərlər yazılıb. Tanınmış söz adımı, tənqidçi, ədəbiyyatşunas alım, filologiya elmləri doktoru, professor, həm də nəşr sahəsində qələm çalan, Qarabağ mövzusunda hekayələr ("Bir topa açar", "Qapımızın alın yazısı", "Taykeş çarığın nağılı" və s.) müəllifi Rüstəm Kamalın "Pənah xanın ruhu" adlı esesinin məlum əsərlər arasında xüsusi yeri var. Bu yazida həmin esse barədə düşüncələrimi bölüşmək istəyirəm.

Əvvəla onu deyim ki, Rüstəm müellim filoloji esselərinin sırasına əlavə etdiyi yeni nəşr nümunəsində yurdumuzun Qarabağ regionunun bəlli bir zaman kəsiyində (XVIII-XIX

Mədəniyyət besiyimizin tarixinə dair esse

Rüstəm Kamalın "Pənah xanın ruhu" adlı əsərini oxuyarkən

yüzilliklərdə), konkret tarixi mərhələdə təşəkkül tapmasından, bu məkanın ədəbi-mədəni mühitinin tərəqqisindən bəhs edir. Adı çəkilən esedə oxuyuruz: "Şuşanın tarixi, əslində Pənah xanın ruhunun tarixidir. Pənah xan XVIII-XIX yüzilliklərdə Qarabağ insanının düşüncəsində "ilk ecad", onun yaşadığı dövr "ilk zaman", "mifik zaman", Şuşa isə sakral ve "ilk məkan" idi".

Müəllifin qənaətinə görə, Qarabağ dövlət kultunun əsasında məhz Pənah xanın kultu, bu fövqəltəbii xüsusiyyətlərə malik insana pərəstiş, rəğbet durur.

XVIII yüzilliyin ortalarından boy verən Şuşanın ilk çağlarında Pənah xan öz əshabərini, necə deyərlər, qanadının altına almış, adil dövlət adamı kimi, sosial təsisatlar, ədalətli qanunlar yaratmış, fermanlar imzalamışdır.

Esedə Qarabağın qurucusunun toplumun sabitliyinə nail olmaq üçün insanlar arasında tarixən formalşmış sosial-mədəni münasibətlərin qorunub saxlanması, sayğısına da diqqətlə yaşıyor.

"Pənah xan xanlıqda, bütün ətraflarda nizam-harmoniyanın qaranti ididi. O, Qarabağ xanlığının pozulmuş sahmanını bərpa etmişdi." Pənah xan Kəbirli mahalında Bayat qalasının əsasını qoymuş, möhkəm hasar çəkdi, xəndeklər qazdırılmış, bazar, hamam, məscid tikdirilmiş. Bütün ailəsini, qohumlarını və el ağsaqqallarının əhl-əyalını oraya toplamışdı. Xanın öz təbəəsi ilə gözəl rəftarını, xanlığın tərəqqisini eşidən, ətraf ərazidə yaşayan camaat, həmcinin Təbriz və Ərdəbil vilayətlərinin əhalisi, sənətkarlar Bayat qalasına axışdırı.

Öz qəhrəmanın həyatını az qala bir macəra romanına bənzədən müəllif onun fövqəladə bacarığını, fədakarlığını diqqətə çatdırır: "Xorasandan, Nadir şahın elindən qaçıb Qarabağa gələsən, burada bir dövlətin? xanlığın əsasını qoysan ve düşmənlerle qalibiyətlə savaşaraq varlığını qoruyasan, Şuşa kimi möcüzə şəhər salasan", deyir Rüstəm Kamal və bütün bunları Tanrı sirri hesab

edir. O, bu qurucu insanı Qarabağda ənənəvi həyatın dəyişməz adət-ənənələrini, milli örnəklərin ilkin nümunələrini formalasdırıb bir şəxsiyyət kimi də dəyərləndirir. Müəllif bu şəxsin efsanələşdirilməsinə təbii hal kimi yanaşaraq, Qarabağ insanının xəyalında, düşüncələrində yaşayan miflik, əsatiri təsəvvürlərə haqq qazan-



dır, onun barəsində xalq rəvayətlərinin yarandığını xatırladır.

R. Kamal Pənah xanın Şuşanı yurd yeri, vətən kimi seçməsində onun qurub-yaratmaq, mühafizə etmək, tayfaya, boy'a məxsus olan qutusal ərazini - Şuşa qalasını göz bəbəyi kimi qorumaq missiyasını da öne çeker.

Məhz bu sebəbdən Şuşa "uca dağ başında", dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə, üç tərəfdən təbii müdafiəsi olan, meşələrlə örtülü, bir tərəfdən uçurum, digər tərəfdən sildirim qayalarla əhatə olunmuş bir məkanda salınmışdı.

Xanın bir neçə nəfər bilici və məlumatlı adamı qalanın yerini və ətrafini yoxladıdan, buradakı iki-üç bulağı və digər su mənbələrini, quyular qazmağın mümkünüyüünü müəyyən edəndən sonra qalanın tikilməsinə qərar verilmişdi.

Rüstəm Kamal qala üçün yer seçilərkən mövcud siyasi durumun qeyri-sabitliyinin nəzərə alınması fikrini də istisna etmir: "Biz gərək dağların içində, möhkəm və keçil-

məz yerdə elə bir əbədi və sarsılımaz qala tikək ki, onu düşmən mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz kəsilməməlidir". Xan Şuşa qalasını M.P. Vaqifin təbirinə desək, "Şişə dağı"nda ucalıdır. Mirzə Adıgözelbəyin anlaşdırmasına istinadən müəllif yazır ki, hünərli ustalar, sənət sahibi və işbilən memarlar bəri, bürç və divar çəkdilər. O divarların asarı (nişanəsi - Z.M) bəzi yerlərdə indi də durur. Xanlığın əlahiddə bayraqı, gümüş sikkəsi, damğaları, cəng vaxtı səsləndirilən döyüş nərələri vardi.

Şuşa cəmiyyətinin tərəqqi etməsinin, qüdrətlenmesinin, əbədi varlığınnın təminatçısı olan Pənah xan Xorasan istiqamətində hərəkət edərək gələn qarabağlıları qarşılıyıb onlar üçün qısa müddətdə yaşayış şəraitini yaradır.

Nadir şah tərefində Xorasana köçürülmüş Cavanşir elləri ... özbaşına bütünlükə oradan köçüb, vətənlərinə gəlir. Mirzə Camal Cavanşirin yazdığına görə, "Pənah xan yanında olan adamlarla birlikdə Qarabağ ellərini qarşılımaq üçün İran və Azərbaycan sərhədine qədər getdi. Onlar Qarabağ torpağına daxil oldular. Hər kəs öz əvvəki yurduna gedib rahatlandı..."

Müəllif bu esedə Vaqif şeirinin diliylə digər mətləbləri də çatdırır:

**Noluydu kim, olaydım
qasidin qoynundakı kağız
ki, mən də Qələye
bir yol gedəydim bu gedənlərtək.**

Bu şeir parçasından aydın olur ki, Şuşaya xalq arasında qısa şəkildə "Qala" ("Qələ") deyilirdi. Xanın ölümündən sonra onun hakimiyətini davam etdirən oğlu İbrahimxəlil xan Cavanşir (1763-1806) rusların Qarabağ torpağına müdaxiləsinədək atasının layiqli varisi kimi tanınır, öz hökmərənligi dövründə Qalanı böyürdü, elti başına cəm edir, təbəəsinin rifahi üçün səyələr göstərir.

Qarabağın dirçəlisində uzaqqorən, tədbirli Pənah xanın fəaliyyətini öné çəkən müəllif mədəniyyət tariximiz, sənətkarlığın təmel daşları qo-

yulan Şuşanın tədricən mədəni mərkəzə çevrildiyini, qonşu dövlətlərle ticarət və iqtisadi əlaqələrin rövnəq tapdığını vurgulayır. Müəyyən zaman keçəndən sonra isə Şuşada ədəbi fiqir korifeyleri həyat səhnəsinə çıxacaqdı.

Tarixin müxtəlif dönenlərində öz təbii gözəlliyyinə, zənginliyinə görə bələlər, istilaya maruz qalmış Qarabağın elati heç vaxt yadəllilərə boyun əyməyib. Lakin aradan uzun bir vaxt keçmiş, zaman qılıncını çekmiş, xəzan yelleri əsmişi. Qarabağımıza susayan idbar nəfəslə erməni millətçiləri Şuşanı işğal etdikdən sonra şəhərimizin adını dəyişib "Şuşi" qoymuşdu.

Müəllif bu nəşr nümunəsində regionun müəyyən dövr üçün tarixi inkişaf yolunun gerçək mənzərəsini canlandırib.

Müşahidələrim bele deməyə əsas verir ki, R.Kamalın fehm etdiyi məqamlara, məziyyətlərə öz prizmasından yanaşmaq bacarığı da onun yaradıcılığının məziyyətlərindəndir. Müəllif bele bir fikri təlqin edir ki, Şuşanın sonrakı dövrünün inkişafı məhz keçmişə bağlıdır. O, öncəki inkişafın sonrakı tərəqqi üçün özül olması amilinə də həssaslıqla yanaşır, dürüst təhlillərə varır. Ən əsası isə söylədiyi nəzəri fikirləri tutarlı dəlillərlə möhkəmləndirir.

"Qafqazın sənət məbədi", "kiçik Paris" adlandırılan Şuşamızın tarixini gözümüz önündə canlandıran esseist əsərin sonunda Qarabağın bugününe qayıdır. Müdrik Sərkərdəmiz, Prezident İlham Əliyevin və rəşadətli ordumuzun 44 günlük müqəddəs Vətən savaşımla torpaqlarımızı işğaldan azad etdiyini, həm də yurd adalarımızı, toponimlərimizi yerinə qaytarlığını (Suqovuşan, Çinarlı) vurgulayır. Müəllif hər şeyin gec-tez öz çevrəsinə döndüyüñə, şüsalıların 29 ildən sonra öz müqəddəs yurdunu Pənahabadada - Şuşaya, həm də Pənah xanın müqəddəs ruhuna qayıdağına inanlığını söyləyir. Sonda qeyd etmek istərdim ki, son dövr nəsrimizin dəyərli örnəklərindən olan bu esse bütün yönleri ilə mühüm əhəmiyyət kəsb edir.